

İşrafili Türkən Abbas qızı<sup>10</sup>**DİSKURS VƏ NİTQ TƏLİMİNİN ƏSAS İSTİQAMƏTLƏRİ**

Hal-hazırda koqnitiv dilçiliyin psixolinqvistikadan fərqli obyekto və predmetə malik olduğu iddia edilir. Yəni müxtəlif tədqiqatçıların fikrina görə koqnitiv dilçiliyin və ya an son adı ilə desək "koqnitivologiya elmi"nin obyektinin "ünsiyət prosesi", "informasiya mübadiləsi prosesi", "kommunikasiya", predmetinin isə "diskurs", "söyləm" və ya "danişiq" olduğunu qeyd edilir.

Terminoloji müxtəlifliyi nəzərə almasaq, mahiyyət etibarı ilə "nitq prosesi" ilə "kommunikasiya", "ünsiyət prosesi", "informasiya mübadiləsi prosesi" arasında, eləcə də "nitq söyləm" ilə "diskurs" və ya "danişiq" arasında böyük bir fəq olmadığını görmək mümkündür. Bu cəhdərlər əsrarla davam edərsə, yaxın gələcəkdə koqnitiv dilçiliyin və ya koqnitivologiya elminin klassik psixolinqvistikadan fərqli elmi istiqamət kimi formallaşdırılınca inkişaf etməsi mümkün kündür. Amma bugünkü vəziyyətyində onların fərqli obyekto və predmetə malik, tamamilə fərqli elm sahələri olduğunu iddia etmək, bize, yanlışdır, ən azı hala tezdir.

Deməli, "diskurs" ister psixolinqvistikadan, isterse də koqnitiv dilçiliyin əsas termini olaraq qalmaqdır.

Mütəsir linqvistikada kommunikasiyanın əsas vahidlərindən biri məhz diskursdur. Diskurs terminini dilçilik elminə Amerikalı alim Zelliq Harris (1909-1992) qatırılmışdır. Elm aləmənin gəldiyi andan diskurs o qədər böyük diqqəti və maraqla olmuşdur ki, N.Xomskinin "Törəmə dilçiliyi" ilə razılışmaya alımlar funksional dilçiliyin qrammatik hadisələrə diskurs mövqeyində yanaşmağa başlamışlar. Funksionalistlərin fikrine, diskurs real zamanda dilin faktiki fəaliyyətidir.

Diskurs ilə bağlı tamamilə bunun əksinə olan meyil və tendensiyalar da müşahidə olunur. Məsələn, Avstraliyalı dilçi M.A.K.Hallidey, alman dilçisi R.Vaquer və digər alımlar diskursu mətnlər eyniləşdirildikləri üçün bəzən "diskurs" termininə ekvivalent kimi "mətn" terminindən istifadə edilir. Lakin N.Engkvistin mətn və diskurs arasında bir sıra fərqlər olduğunu göstərir, mətnin tutum və vahid etibarılı diskursdan daha böyük olduğunu və diskursun mətnin bir hissəsi olduğunu iddia edir.

Mütəsir linqvistikada diskursu nitqdan tamamilə fərqli bir şey kimi təqdim etməyə yönələn cəhdərlər bu gün da davam edir. Amma ister diskursun, isterse də nitqin və ya nitq söyləminin yaranma və mənimşənilmə mexanizmini müqayisə edərək, əksər hallarda onların tamamilə indetik olduğunu etiraf etmək lazımlı golur. Belə ki, ister diskursun, isterse də nitq söyləminin yaradılması və mənimşənilməsi prosesində tamamilə eyni vasitələrdən istifadə olunur, hər iki halda eyni məqsədin əldə edilməsinə nəzərdə tutulur.

Funksionalistlər diskursu real zamanda dilin faktiki fəaliyyəti hesab etsərlər də, onun linqvo-psixoloji fenomen olduğunu, sanki, tamamilə unudurlar. Bu səbəbdən də diskursun linqvistik və psixoloji mahiyyətindən, ümumiyyətlə, bəhs etmirlər. Bize, diskursun linqvistik mahiyyətini onun lokativ funksiyasında, psixoloji mahiyyətini isə illokutiv və perllokutiv funksiyalarında axtarmaq lazımdır.

M. Əsgərovun haqlı olaraq qeyd etdiyi kimi, diskurs linqvo-psixoloji fenomendir və onun var olmasına əsaslı sababləri bir tərəfdən lokutivliyin, digər tərəfdən isə illokutivlik və perllokutivliyin təmin edilməsidir. Başqa sözla desək: 1) lokutivlik gerçək aləmlə bağlı formalasən fikir və düşüncənin dil struktur vahidləri ilə ifadəsi yolu ilə diskurs-söyləmin yaranması, 2) illokutivlik diskurs-söyləmi təşkil edən dil struktur vahidləri ilə ifadə olunmuş fikir və düşüncənin realliga çevriləsi, 3) perllokutivlik dil struktur vahidlərindən ibarət olan diskurs-söyləm vasitəsilə gerçək aləm faktlarını təsdiq etməsi və ya yeni reallıqların yaranması üçün zəmin hazırlanmasıdır(2,259).

Diskurs XX əsrin II yarısından başlayaraq dilçilikdə ciddi tədqiqat obyektinə çevrilmiş və bu barədə xeyli tədqiqat əsərləri yazılmışdır. Son dövrədə həm bədii, həm də siyasi diskurs xüsusi diqqət mərkəzində olmuş və Azərbaycan dilçiliyində Qərb və rus dilçiliyinin nailiyətləri əsasında yeni tədqiqatlar aparılmış, müqayyən fikirlər söylənilmişdir.

XXI əsrin əvvəllərindən etibarən dilçilikdə diskurs termini çox tez-tez işlənməyə başladı. Nəinki, dilçilikdə, əmlər arası integrasiya nöticəsində diskurs termini, həmçinin falsafə və psixologiya elmlərində yer aldı. İntibah dövründə elma gelən bu söz latin mənşəli "discursive" sözündən olub, öncə "müzakirə etmək", "danişiq" və s. mənələrdə işlənmişdir. Daha sonralar isə hər bir mövzunun xüsusiyyətlərinə uyğun danişmaq, söyləmək semantikasında işlənmişdir. İ.T.Kasavın yazar: "...bu termin intibah dövründə "əsas mətbədən, əsas məsələdən uzaqlaşan yorucu monoloq", "heç bir mənə verməyən uzunuzad danışiq" mənələrində işlənmişdir(9,252). Diskursun mahiyyəti haqqında alımlar müxtəlif mövqə sərgiləmişlər. A. Məmməbbəyli diskurs haqqında aşağıdakı fikirləti söyləyir: "Diskurs yazılı və şəfahi nitqdə qeydə alınan konkret kommunikativ hadisədir və müqayyən koqnitiv tipoloji şərtlərə əsaslanan koqnitiv məkanda reallaşır"(6,5). Deməli, bu fikri ilə müəllif diskursla mətni eyniləşdirir. Daha sonra isə A. Məmmədbəyli german-macar dilçilik məktəbinə əsaslanaraq diskursun mətnlərin möcməsu olduğunu söyləyir. Deməli, müəllif kompleks qarşılıqlı əlaqəsini diskursun təyinətən meyarı kimi qəbulunur. Deməli, bir çox dilçilərin fikrine, diskurs geniş mənədən əla məndir. Əlbəttə ki, bu alımların subyektiv yanaşmasıdır.

M.A.K.Hallidey diskursu dörd əlamətə görə səciyyələndirir: 1) Mətnin yaradılması; 2) Mətnin vasitəsilə situativ kontekstin qurulması; 3) Mətnin arxasında gizlənən potensialın yaradılması; 4) Konkret situasiya hüdudunda mədəniyyət kontekstinin qurulması(3,330). Əgər diskurs bilik formasıdırsa, deməli, ona epistomioloji-taksonomik prinsipi töhfə etmək olar.

Diskursun dilçilikdə müxtəlif növləri mövcuddur: 1. Tarixi-iqtisadi diskurs; 2. Elmi diskurs; 3. Bədii diskurs; 4. Mənəvi diskurs; 5. Situativ diskurs; 6. Interperativ diskurs; 7. Kontekstual diskurs. Məhkəmə dinlənilmesi, yaxın-

larda söhbət situativ diskursa, ədəbiyyat, elm, qarşılıqlı mədəni əlaqələr, təbiətə ünsiyyət və s. interaktiv diskursa, biliyaratmanın xarici-sosial forması isə kontekstual diskursa aiddir. Diskurs özü milli-mədəni xüsusiyyətlərə malikdir. Millilik, etno-mədəni əlamətlər diskursun əsas xüsusiyyətlərindən sayıla bilər. Əlbəttə ki, bu xüsusiyyətlər diskursun bütün növlərinə aid etmək olmaz. Millilik, etno-mədəni xüsusiyyətlər bədii diskurs üçün daha xəarakterikdir. Buna görə də bədii diskursu müəyyənləşdirən T.A.Van Deyk onun pragmatik funksiyasına asaslanır(1,104).

Bədii diskurs ritorik bazimdən bəzədilmiş nitqdir və müxtəlif ritorik vasitələrlə əhatə olunur. E. ə. qədim Yunanistanda, Romada bədii diskursun xüsusiyyətləri ritoriklərin diqqəti cəlb etmiş, bu barədə maraqlı fikirlər söyləmişlər. Bədii diskurs nə qədər ritorik vasitələrlə bəzədilmiş olsa dinləyici üçün daha maraqlı olur. Ritorik vasitələrlə zəngin olan nitqden hamı zövq alır, hamı onu böyür.

Diskurs terminini ilk dəfə Avropana 1960-ci ildə Misel Fuko götirmişdi. Diskurs –frans. discours, lat. discutere – ora-bura, müxtəlif tərəflərə qaçqın) fransız dilində anənəvi olaraq "mühakimə", "fikir yürütülmə" mənələrində işlədilib. 1950-ci ildə E.Benvenist deymənənəzəriyəsinə hərəkətlərə əlavə olaraq diskursu nitqin əsas xarakteristiki kimi müəyyənləşdirirdi: "Birincinin müsəyyən şəkildə ikinciya təsir etmək cəhdid". Yuxud I.Derrida diskursu yazan və oxuyanların təcrübəsində canlı dərk olunmuş mətn təsviri" adlandırırm. Z.Xerrişə görə diskurs verbal kommunikasiyada mətn, qrammatik formalın, bir-birinə dalınca sıralanmış frazaların ardıcılığıdır. T.A.Van Deykə görə, diskurs "kommunikativ hadisədir"(4,67).

Diskurs terminin yalnız dilçiliyə dair termin kimi düşünmək yanlışdır. Hər konkret elm sahəsində diskurs anlayışının mənəsi fərqlidir. Bəzi alımlar diskurs dedikdə ən müxtəlif aspektlərdən mətni nəzərdə tuturlar. A. Məmmədovun da bu məssələyə yanaşması maraqlıdır. "Diskurs mətn ilə qarşı-qarşıya qoyularaq "faaliyyətdə" olan danişiq parçası kimi qəbul edilir. O, müqayyən mənəni kontekstsə əldə edir. Bu kontekst dildə məlumatı ötürün tərəfindən müqayyən möqsədlərə, konkret şəraitdə və mənədə istifadə edilir. Diskurs əlaqəli danişiq parçasıdır" (7, 58).

Diskurs məfəhüməti linqvistikada ilk dəfə 1952-ci ildə Amerika alimi Zeliq Harris tərəfindən araşdırılmışdır. "Diskurs təhlili" ("Discourse analysis") məqaləsinə yazmışdır. Məqalədə müəllif böyük birləşmənin tərifi verərək, diskurs anlayışını izah edir. E.Benvenist diskursu "danişana aid edilən nitq" adlandırır. Diskurs tədqiq olunanndan ona fərqli yanaşma olmuşdur.

Diskursu aktuallaşdırılmış mətn də adlandırmışlar. Bu yanaşmanın əsasını T.A. Van Deyk "Diskursun tarifinə dair" diskursu müxtəlif bucaqlar altında araşdırılmışdır. Onun goldişi nəticəyə görə diskurs kontekstidəki məndir. Ali-min fikrincə, diskurs mətnlər kontekstin vəhədəndən ibarətdir. Bu fikirdə müqayyən qədər həqiqətdə də vərdir. Hər hansi bir mətnin dərkində kontekstin mütləq rolü vərdir. Kontekst shata edə bilməyən oxucu və ya dinləyici mətni də dərk edə bilməz. Lakin diskursu mətn və kontekstin məcməsu hesab etməkdə diskurs ətrafindəki diskusiyalar hələ də davam edir.

Mənbələrdə diskurs həm geniş, həm də mənədən götürülmüş. Geniş mənədə diskurs danişan və dinləyən arasında reallaşan kommunikativ prosesdir. Bu proses həm şəfahi, həm də yazılı, həm verbal, həm də qeyri-verbal şəkildə reallaşır bilər. Dar mənədə isə mətn və ya danişiq götürülr. Ümumi şəkildə diskurs kommunikativ prosesin nəticəsidir. Diskurs səsiyədən kontekstsə qarşılıqlı əlaqə prosesinin nəticəsidir. Sözlər, söz birləşməsi, cümlə, cümlələr kompleksi, abzas, diskursla təmsil olunur. Bunlar iyerarxiq soviyyəyə sıyrılır.

Diskursa müxtəlif yanaşmaların nəzərdən keçirdikdən sonra bu fikri gölmək olur ki, diskurs və mətn arasında bərabərlik işarəsi qoymaq mümkün deyildir.

Mətn və kontekstin vəhədəti olan diskurs yalnız şəxslər tərəfindən qarvanılma prosesində reallaşır. Diskursun var olması üçün mütləkən aza nəzərin istirakı vacibdir. Mütləq söyleyən və dinləyən olmalıdır. Mətndə isə bu vacib arımlı deyil. Mətni konkret bir şəxslə bağlı olduğu halda, diskurs konkret bir şəxslə bağlı olmur. Əgər diskursun reallaşmasına iki nəfər istirak edirsə, deməli, burada koqnitiv proseslər gedir. Koqnitiv dilçiliyin əsas anlayışı olan konseptlər diskursda formalasır. Diskursda reallaşan koqnitivlik söyleyən və dinləyənən danişığı mövzularda konseptlərdən çox asildir. Deməli, müqayyən vasitələrlə həyata keçib reallaşan koqnitivlikdir.

Diskurs, nitq və mətn terminlərinin oxşar və fərqli xüsusiyyətlərinə bəzədilmişdir.

"Diskurs, bir qayda olaraq, yaxın (üz-üzə) temas bazasında, yəni, aktiv və passiv kommunikantın vizul və vokal temas məsəfəsindən olduqda zaman reallaşan təsiriyət prosesində yaranır."(2,265). Müəllifin fikrincə, təbii şəkildə baş verənən diaqoq, söhbət, mübahisə və s. diskurs deyil, nitq mahiyyəti daşıyır. "Nitq, bir qayda olaraq, gerçək zaman rejimində reallaşan elə bir təsiriyət prosesində yaranır ki, bu zaman aktiv və passiv kommunikantın vizul temasdan başqa, digər temas imkanı mövcud olmur. Bu təsiriyət üçün vacib olan əsas faktor, sadəcə, aktiv və passiv temasdan başqa, digər temas imkanı mövcud olmur. Bu təsiriyət üçün vacib olan əsas faktor, sadəcə, aktiv və passiv kommunikantdır"(2,267). M. Əsgərov nitqin yaranmasına real şərait və situasiyanı o qədər də önləmli olmadığını deyidir. Əgər nitqin formallaşması üçün vizul və temas faktorları labüb olسا yaxın o zaman nitq deyil, diskurs real-qeyd edir. Əgər nitqin formallaşması üçün vizul və temas faktorları labüb olsa yaxın o zaman nitq deyil, diskurs real-qeyd edir. Nitq də aktiv və passiv kommunikantlar bir-birilər əlaqəsi qurur. Nitq vizul görünütü olmadan da reallaşır. Nitq vizul görünütü yoxdur. XII əsrda yaşamış N. Gəncəvinin əsərlərini bəzədən bəzədə.

"Diskurs, bir qayda olaraq, yaxın (üz-üzə) temas bazasında, yəni, aktiv və passiv kommunikantın vizul və vokal temas məsəfəsindən olduqda zaman reallaşan təsiriyət prosesində yaranır."(2,265). Müəllifin fikrincə, təbii şəkildə baş verənən diaqoq, söhbət, mübahisə və s. diskurs deyil, nitq mahiyyəti daşıyır. "Nitq, bir qayda olaraq, gerçək zaman rejimində reallaşan elə bir təsiriyət prosesində yaranır ki, bu zaman aktiv və passiv kommunikantın vizul temasdan başqa, digər temas imkanı mövcud olmur. Bu təsiriyət üçün vacib olan əsas faktor, sadəcə, aktiv və passiv temasdan başqa, digər temas imkanı mövcud olmur. Bu təsiriyət üçün vacib olan əsas faktor, sadəcə, aktiv və passiv kommunikantdır"(2,267). M. Əsgərov nitqin yaranmasına real şərait və situasiyanı o qədər də önləmli olmadığını deyidir. Əgər nitqin formallaşması üçün vizul və temas faktorları labüb olsa yaxın o zaman nitq deyil, diskurs real-qeyd edir. Əgər nitqin formallaşması üçün vizul və temas faktorları labüb olsa yaxın o zaman nitq deyil, diskurs real-qeyd edir. Nitq də aktiv və passiv kommunikantlar bir-birilər əlaqəsi qurur. Nitq vizul görünütü olmadan da reallaşır. Nitq vizul görünütü yoxdur. XII əsrda yaşamış N. Gəncəvinin əsərlərini bəzədən bəzədə.

M. Əsgərov linqvo-psixoloji vəhədət nəzəriyyəsinə əsaslanaraq nitq və diskurs haqqında yazmışdır: "...diskurs gerçəkliyin özü və ya vahidi (Gv), nitq onun dərk olunan əsas xüsusiyyəti, yəni, birinci sira gerçəklik elementi (Ge1), mətn isə bu gerçəklik vəhidi ilə ekvivalent olan dil struktur vəhidi və eyni zamanda ikinci sira gerçəklik elementidir (Ge2). Linqvo-psixoloji vəhədət nəzəriyyəsinin 4 elementli intellekt kodu bazasında diskursun dərk elementini xəsəmatik şəkildə belə ifadə etməkmək mümkündür: NITQ → MƏTN → DISKURS və ya (Ge1 + İO1) + (Ge2 + edilməsinisxematiq şəkildə belə ifadə etməkməkdir.

İ(02) = D&Gv" (2,265).

Diskurs – yaxın təməsda və vizual çəkilde reallaşığı halda, yəni aktiv və passiv kommunikantın vizual və digər təməs imkanları, ümumiyyətlə, mövcud olması ilə yaranır. Mətn isə məkan və zaman baxımından uzaq təməsda görüntü və səsin olmasına ehtiyac duyulmayan bir zaman prosesində reallaşır. Mətn zaman və məkan baryerini aşmaga qadirdir.

“Diskurs” terminindən istifadə olunan ilk illərdə bu terminin “dialoq” termininin sinonimi kimi verilmişdir. Deməli, diskurs şəfahi nitq üçün daha səciyyəvidir. Diskurs heç vaxt tək başına mövcud olmur. Diskurs dinləyən və danışanın fikirlərinin bir birinə ötürülməsi prosesidir. Diskurs mütləq vizual və səsli komponentə malik olmalıdır. Bu komponentlərlər olmadan diskurs mövcud ola bilməz. Diskursda interaktivlik də vacib amillərdəndir. P. Mövstümovanın fikrincə, diskursun məqsədi məlumatlandırmaq (faktlar, tolimatlar, yönəltmələr göstərmək), inandırmaq (hissələrinə təsir etmək və ya nəyəsi etmək fikrindən yayındırmak), səyləndirmək (əyləncəli məlumat vermək və ya xoş təssürat yaratmaq) kimi hesab edilir”(8.181). Diskurs və mətn arasındaki əsas fərqli ondan ibarətdir ki, matn hazır məhsuldur, mənaya yox məlumatla istiqamətlərin. Diskurs isə yalnız iki tərəf arasındaki mənənin ötürülməsinə yönəlir. Mətn yazılı və şəfahi material olub interaktiv ünsiyyət vasitəsi hesab edilmir. Mətnin var olması üçün vasitəçinin olması şərt deyil. Matn müyyən struktur və qrammatik struktura malikdir. Filoloqlar müyyən hazır matn üzərində tədqiqat apara bilərlər. Mətnin müyyən konkret mövzusu və ideyası, hissələri, abzəsləri arasında bollı bir ardıcılıq, birlilik, təsvir, nəql və izah olur.

Diskurs isə dildən sosial kontekstdə istifadə prosesi olub interaktiv ünsiyyət vasitəsidir, xüsusi məqsəd üçün istifadə olunan vizual, səsli və şəfahi olur. Bir sözlə, diskurs, ümumiyyətlə, yazılı və ya danışq dilinin sosial kontekstdə istifadəsidir.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Dijk Toun A. van. Semantic Discourse Analysis // Handbook of Discourse Analysis. London: Academic Press, 1985. pp. 103-136.
2. Özgörov M. Diskurs, nitq və mətnin linqvo-psixioloji məhiyyəti və qarşılıqlı transformasiya potensialı. Dilçilik İnstitutunun əsərləri – 2018. s. 259-266
3. Halliday M.A.K., Hasan R. Linguistic Function and Literary Style: An Inquiry into the language of William Golding's "The Inheritors" / Literary Style: A Symposium. Ed. Seymour Chatman, London-New York: Oxford University Press, 1971. p. 332
4. [http://www.vitaeaeuct.niarod.ru/11/vrbk\\_0001/0907.htm](http://www.vitaeaeuct.niarod.ru/11/vrbk_0001/0907.htm)
5. Manafoğlu R., Tağıyev N., Kamal R. İzahlı tərcüməşinəsli tələmləri lüğət. Bakı -- 2010.170 s.
6. Məmmədəliy A. Badlı diskursun kökpit strukturunda mədəni freymələrin rolü (ingiliscə dili materialı əsasında) Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş disertasiyanın. Avtoreferatı Bakı – 2015
7. Məmmədov A. Dilçiliyin müasir problemləri. Bakı: «ADU nəşriyyat», 2008
8. Mövstümova P. Mətn və diskurs terminlərinə oxşar və fərqli cəhətlər. İprək yolu. No.1, 2021. ss.179-182
9. Kəsəvən İ. Təxt, diskurs, kontekst. Vzelenie v sozial'noj əpiistemologiiyuzyika. M.: Kanon+, 2008. 437 c.

*Açar sözər:* nitq, diskurs, psixologiya, linqvistikika, istiqamət.

## ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ ОБУЧЕНИЯ ДИСКУРСУ И РЕЧИ

### Резюме:

Существуют разные теории и мнения о терминах дискурс и речь в современной мировой лингвистике. В одних источниках термины «дискурс» и «речь» приравниваются, а в других - попытки представить дискурс совершенно иначе, чем речь. Однако, сравнивая механизм формирования и усвоения как дискурса, так и речи часто становится ясно, что между ними есть как сходства, так и различия. В процессе создания и усвоения как дискурса, так и речи используются одни и те же средства, в обоих случаях должна быть достигнута одна и та же цель.

**Ключевые слова:** речь, дискурс, психология, лингвистика, направление

## THE MAIN DIRECTIONS OF TUITION DISCOURSE AND SPEECH

### Resume:

The dissimilar theories and thoughts about discourse and speech terms exist in modern world linguistics. The terms of discourse and speech are become identical in some sources, but in other sources appeared directed attempts to present completely different from speech. But when we compare mechanism of formation and assimilation whether discourse or speech, there are both similar and unusual points are noticeable between them in other cases. It is used absolutely the same tools at the process of creation or assimilation whether discourse or speech and payed to attention to get the same object in two cases.

**Keywords:** speech, discourse, psychology, linguistics, direction

*Rəyçi:* dos. L.Ələkbərova